

525-ci qəzet

29 dekabr 2012-ci il, şənbə, №239 (3795). Qiyməti 20 qəpik

WWW.525.az

Sevinc Babayevanın ölüməsi rəsmən təsdiqləndi

AZƏRBAYCANIN İSTANBULDAKİ BAS KONSULU

HƏSƏN ZEYNALOV: "SEVİNC BABAYEVANIN ÜSTÜNDƏ HEÇ BİR SƏNƏDİ OLMAYIB"

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqlı videoda vasiqəçi qismində adı hallanan Sevinc Babayevanın Türkiyədə hospitallardan birində öldüyü təsdiqlənib. APA-nın Türkiye bürosunun xəbərindən görə, S.Babayeva srağagün sohə saatlarında İstanbulun Bayılıküstü səmtində yerləşən "Medicana International" Klinikasına müraciət edib. O, bir neçə saat sonra həmin klinikada vəfat edib. Xəstəxanadan Sevinc Babayeva adlı şəxsin vəfat etdiyini təsdiqləyib.

İstanbul polisindən isə onlara hələ də bu barədə her hansı məlumat daxil olmadığını bildirilər.

Azərbaycanın hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumatda görə, S.Babayevanın dünyasını deyişdiyi xəstəxananın adam oğlu Ayxan Məmmədov bildirib. Məlumatda görə, A. Məmmədovun anasının cənəzasını gotirmək üçün Türkiyəyə getməsinə icazə verilməyib.

Baş Prokurorluğunun mütbuat xidmətinin rəhbəri Eldar Sultanov da bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fealiyyət göstərən hospitallardan birində türək xəstəliyindən vəfat etdiyini bildirib.

Məlum cinayet işinin istintaqı ilə əlaqədar A. Məmmədovun ölkədən çıxmamasına qadağə qoyulub.

Azərbaycanın İstanbuldağı Baş Konsulu Həsən Zeynalov da isə, Sevinc Babayevanın ölü-



münün dəqiq səbəbini müəyyən etmək üçün meyitin tam tibbi məyainəsi və gün həyəti keçirilecekdir: "Yalnız bundan sonra ölməmən konkret səbəbi bilinəcək. Tam məyinən başa çatandan, səndəlşəmə olandan sonra meyit

Azərbaycana yola salınacaq". Baş konsul Sevinc Babayevanın meyitin tanınması prosesinde iştirak etdiyini bildirib: "Oğlu da, qardaşı da burdadır. Qadın burada vəfat edib".

Diplomatın sözlərinə görə, S.

Babayeva ürək çatışmazlığı diaqnozu ilə srağagün xəstəxanaya müraciət edib: "Məlumatda görə, qadın xəstəxanaya ağır vəziyyətde daxil olub. Onu xilas etmək mümkün olmayıb".

Ardı 3-cü sah.

Lavrovdan Qarabağ açıqlaması

"Rusiya 2013-cü ildə MDB mövcud münəaqişlərin, ilk növbədə isə Dağlıq Qarabağ münəaqişlərinin siyasi nizamlanmasına yönəlik söylərinin davam etdirəcək". APA-nın məlumatına görə, bu fikirləri "İnterfaks" məsahibəsində Rusiyadan xərici işlər naziri Sergey Lavrov bildirib.

"Rusiya beynəlxalq gündəmin bütün önemli məsələlərinə dair bütün tərəflərin qobul edəcəyi qərarların tapılması maraqlıdır. Əməniliklər demək olar ki, 2013-cü ildə münəaqişlərin qarşısının alınması və nizamlanması beynəlxalq birliyin fealiyyətinin prioritet istiqamətlərindən olacaq", - deyən nazir ölkənin xərici siyaset kursunun əsas prioritetləri sırasında Suriyada münəaqişin sülh yolu ilə nizamlanmasını, İran problemini qeyd edib.

Bayram günlərinin hava proqnozu açıqlandı

Azərbaycan ərazisində Dünya Azərbaycanlılarının Həmçərlik gütünün ilkin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda görə, Bakı və Abşeron yarımadasında dekabrın 30-dan 31-nə keçən gecə və sohə havanın arabı yağıntılı olacaq, bəzi yerlərdə su lu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Arabı güclənən şimal-qərb külüyəi axşama doğru nisbətən mülayimləşəcək.

Dekabrın 31-i axşam, 31-dən yanvarın 1-nə keçən gecə və yanvarın 1-də gün ərzində hava şəraitinin əsasən yağınmaz və ya qışlıdır. Havanın temperaturunun axşam 1-3 dərəcə isti, gecə 0-2 dərəcə saxta, gündüz 3-8 dərəcə isti olacaq gözlənilir.

Bayram günləri ilə bağlı her gün yenilənmiş məlumat təqdim olunacaq.

Sürüşmə zonasındaki tədqiqatlara xərici mütəxəssislər cəlb olunub

"Həzirdə Bakı şəhərinin Badamdar qəsəbəsindəki sürüşmə zonasında bir səra işlər aparılır. Həmin ərazidə ağacların köçürülməsi işi gedir". Bu açıqlamani APA-ya Səbail rayon İcra Hakimiyyəti başçısı Aparatının informasiya tominatı və təhlil sektorunun müdürü İsrəfil Kərimov verib. O bildirib ki, həmin ərazidə yol hələ də bağlı vəziyyətdədir: "Yolun kənarlarında möhkəmləndirme işlərinin aparılması üçün hazırlanmışdır. Həmin ərazidə tədqiqatlar aparmaq üçün Yaponiyadan mütəxəssislər cəlb olunub. Sürüşmə zonasında yeni kommunikasiya xətlərinin çəkilməsi davam etdirilir".

Ekonomiya və Təbii Sərvətlər Nazirliyindən isə verilən xəbər görə, həzirdə ərazidə geotexniki tədqiqatların aparılması üçün müvafiq işlər başlanılıb. Sürüşmə zonasında bununla əlaqədar müəyyən işlər görüllür.

Saakaşvili "Bakı-Tiflis-Qars" a görə İvanişvilini tənqid etdi

"BAŞ NAZİRİN BƏYANATI ÖLKƏDƏ XAOS VƏ İNAMSIZLIQ YARADA BİLƏR"

Gürcüstani prezidenti Mixail Saakaşvili Bakı-Tiflis-Qars demiryolu (BTQ) layihəsinə görə baş nazir Bidzina İvanişvilini tənqid edib. APA-nın Gürcüstən bürösünün məlumatına görə, gürçü ali məktəblərinin telebələri ilə görüş zamanı prezidentin baş nazirin Bakıya sefər zamanı açıq etirafına münasibət bildirib. "Baş nazir Bakıya sefər getdi və orada baynat verdi ki, onun BTQ layihəsi barədə baynatı telesik verilib. Səfər zamanı o bu baynatı təkzib edib, sözlərini geri götürüb. Baş nazirin üç gün əvvəl Tiflisdə vacib bir məsələ barədə verdiyi baynatı ölkədə xaos və inamsızlıq yarada bilar".

Prezident Su Elektrik Stansiyalarının tikintisinin dayandırılmasına da etirazın bildirilir: "Bu tikintilərin dayandırılması 20 min nəfər işsiz qoşa bilar. Gürcüstən yəni Rusiyadan asılı vəziyyətə düşə bilər."

Qaz tarifinin aşağı endirildiyini bildirən prezident Saakaşvili bu endirimin cəmiyyət üçün əhəmiyyətli kəsb etmədiyini bildirib.



Prezidentin fikirincə, belə baynatlar ölkəyə sormaya yarımış isteyən iş adamlarını şübhəyə salır. "Onlar Gürcüstən iqtisadiyyatına sormaya yarımış istəmirlər. Bu da ölkə iqtisadiyyatın zorbə vurur".

Ardı 3-cü sah.

Bayram Səfərov: "Azərbaycan xalqını sevən ermənilər hələ də var..."

"VƏZİYYƏTİ QİYMƏTLƏNDİRİRMƏYƏN ERMƏNİLƏR BİLSİN'LƏR Kİ, ONLAR BU MÖVQE İLƏ DAĞLIQ QARABAĞDA ÇOX YAŞAYA BİLMƏYƏCƏKLƏR"

"Dağlıq Qarabağın erməni icması Azərbaycanın onlar üçün yaratdığı imkandandır istifadə edərək təklif olunan statusdan yararlanmalıdır. Ermənilər sülh danışqlarına ciddi qiymət verməli və bunu qısa zamanda deyərləndirməlidirlər". APA-nın xəbərindən görə, bunu "Dağlıq Qarabağın Azərbaycanlı icması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib: "Azərbaycanın 1990-cı illərin Azərbaycanlı icmalarının özündən öz sözlerini deməliblər. Həmin ermənilər Azərbaycan bayrağının altından keçərək, onu, arazi bütövlüyünü tənqidişən həllində öz sözlerini deməliblər. Həmin ermənilər Azərbaycan bayrağının altından keçərək, onu, arazi bütövlüyünü tənqidişən həllində öz sözlerini deməliblər. Sadece, onlar bu mövqeni açıqlamışdır. Milletin tərəfindən yaşayışını düşünen bütün erməni ziyanları ilə və sadə insanlarla her zaman

oturub danışqlar aparmaga hazırlıq və bunu istəyirik. Bir daha xatırladıram ki, biz evvələr bir yerde yaşamış. Biz bir-birimizin xeyir-sərimizdə iştirak etmişik. Men tənqidişən ermənilər də az deyil. İnanıram ki, Azərbaycan xalqını sevən, onlarla olan dostluğunu unutmayan ermənilər hələ də var və onlar bu münəqşinən həllində öz sözlerini deməliblər. Cüntü bura bizim ata-baba torpaqlarımızdır".

B. Səfərov Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının görüşü barədə suala cavab olaraq bu görüşlərin davamlı keçirilməsinin tərefdarı olduğunu deyib: "Biz xalqın ve gənclərin geleceyini, milletin tərəfindən yaşayışını düşünen bütün erməni ziyanları ilə və sadə insanlarla her zaman



Qızıl inciləri toplayaraq...

20

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

Əli Həsənov: "2012-ci il böyük uğurlar, sürətli inkişaf və tərəqqi ili kimi yadda qalacaq"

"AZƏRBAYCAN TAM MÜSTƏQİL, HEÇ KİMDƏN ASILI OLМАYAN ÖLKƏDİR VƏ ONA QARŞI TƏZYİQ CƏHDLƏRİ HEÇ VAXT BAŞ TUTMAYACAQ"

Təssüf ki, "Freedom House", "Article XIX", "Human Rights Watch", "Amnesty International", "Sorhdsiz Reportörler" kimi subjektiv məqsədlərə xidmət göstəren təşkilatlar Azərbaycana qarşı aparılan qərzi kampaniyaların fəal istirakçıları qismində çıxış edirlər. Bu qurumlar davamlı şəkildə Azərbaycanda ifadə, sorbət toplaşmaq azadlığını vəziyyətinin guya pis olduğunu sübut etməyə çalışırlar. Əgər onlar üçün azad olake meyarı bir qrup məsuliyyətsiz insanın anarxiya, xoşa ratmaq cəhdilərinə asayı keşikçilərinin seyrini mövqədə qalmışdır, o zaman Avropa ölkələrində polisin o tipli aksiyalarla tutduğu divana qymət versinler. Naya görə 2011-ci ilde Böyük Britaniyada 2000-e yaxın insanın həbsi, bloqerlərin məhkum edilməsi, internetin məhdudlaşdırılması haqqında heç nə demir? Nyu-Yorkda "Uoll striti zəbt et!" kampanyasının, Hamburqda saxtaçıların etirazının, Yunanistan, İspaniya və digər ölkələrdə böhrlənlərə əlaqədardır keçirilən aksiyaların neca qoddarlıqla dağıldıldığını, insanların atların ayağı altına atıldığını görmürək?

O ki qaldı votandaşları tehcir edən, onlara böhtan atan, qələm arxasında gizlənlər mən bir oyundan çıxan "journalist" cəzəsiz qalmışına, bu da bu gün Azərbaycan comiyeytinin isteyinə uyğun golmır. Hansı peşə sahibi olmasından asılı olmayaraq hər bir votandaş öz fealiyyətinin məsuliyyətini dərk etməli və başqa insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Heç bir ölkədə qanun-jurnalisti və ya hüquq müdafiəcisi cinayətdən siğortalamır və ya onlara digər votandaşlardan artıq imtiyaz vermir. Ancaq Azərbaycanda jurnalist vəsiqəsi arxasında gizlənlər konkret cinayət törətmış insanlar derhal siyahılara daxil edilir və onlardan az qala "qohrəman" obrazı yaradırlar. Belə qərzi yanaşmanın nəticəsidir ki, 2010-cu ilde "Article XIX" təşkilatının koordinatorluğu ilə "beynəlxalq eməkdaşlıq qrupu" adlı bir qondarma qurum tərəfdarı və Azərbaycana qarşı bədnəm kampaniyası hayata keçirir. "Eurovision-2012" ərefəsində həmin qrup Avropa Şurasında döymədiyi qapı qalmadı, Avropa ölkələrində Azərbaycanın sefirlikləri qarşısında aksiyalar təşkil etdi. Məqsəd elbəttə ki, heç de Azərbaycanda ınsan haqlarının qayğısına qalmaq deyildi. Onlar konkret sifariş yerinə yetirək müsbəqəni siyasişədirməye, dünən ictimaiyyətinin diqqətini uydurma məsələlərə yönəltməyə çalışırdılar.

Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdəki sefirleri ilə görüşündə respublikamızın müstəqil xarici siyaseti, bu sahədə qarsıda duran vəzifələr barədə danışdı. 2012-ci ilde Azərbaycanın dünəyadakı mövqeyini necə xarakterize edərdi? Xarici siyasetimiz hansı uğurlarla yadda qaldı ve gelecekdə hansı məsələlər Azərbaycanın xarici siyasetin prioritətini təşkil edəcək?

- Azərbaycan dövlət müstəqilliyi ilə etdiğindən sonra çoxşaxəli, balanslaşdırılmış xarici siyaset kursu hayata keçirək beynəlxalq aləm uğurla inqərası olunub, Ermənistan istisna olmaqla, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmət və eməkdaşlığı oslasanın oxşarlılıq və ikitirəflərə əlaqələr qurub. İqtisadi potensialın gündən-günə güclənməsi, böyük maliyyə və insan resurslarının global siyasiyyətə genişləndirilməsinə yönəldiləcək.

- 2011-ci ilde Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Bu il hər bir məddətindən həm də ona rəhbərlik etdi. Azərbaycanın bu sahədə fealiyyətinin necə qymətlenirsiniz?

- Əvvələ onu qeyd edim ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi müstəqillik tariximizin ən olamətdər hadisəsidir. Bu tarixi naiyyəti奭ləndirdi amillər barədə kifayət qədər dənmişlib və bir daha qeyd etmək istədim ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ümumiyyətli lider Heydər Əliyevin 1993-cü ilde təməlini qoyduğunu. Prezident İlham Əliyevin ötən müddədə həyata keçirdiyi uğurlu daxili və xarici siyasetin möntəqəsi mötəsəbdir. Bu, həm də bizim ölkənin etibarlı tərəfdəşlik imicinin və Prezident İlham Əliyevin qlobal düsünlükli bir siyasi xadim kimi dənmişlib və ölkələrində qazandığı etimad və etibarın göstəricisi kimi deyərləndirilən biler. 155 ölkənin Azərbaycanın dəstekləməsi bir daha göstərdi ki, dünən ictimaiyyəti ən ağır, böhranlı illərdə Azərbaycanın dinamik inkişafını, dünənə nüfuzunun artmasını, onun qlobal problemlərin həllinə qoşuldugunu və bu prosesin fəal istirakçı kimi özünü təsdiq etdiyini, beynəlxalq münasibətlərdə etibarlı tərəfdəş kim tənqiyət edir.

Digər mühüm hadisə bu ilin mayın-dən sonra Prezident İlham Əliyevi verdirdi. Bayanatda Azərbaycanın beynəlxalq sülhü və ədaləti ardıcıl müdafia edəcəyini bildirdi. Bu ilin yanında Şurasının fealiyyətinə rəhbərlik etməyə başlayan Azərbaycan ilk günden öz öhdəliklərinə çox ciddi yanaşaraq, həm də bir sənəd tədbirlərinə təşəbbüskarı oldu. Mayın 4-də Azərbaycan Prezidentinin sədriyili ilə "Terror aktlarının beynəlxalq sülh



prinsiplərinə tam uyğun goldiyino emin olduğundan sonra üzvüklə bağlı öz qəti qərarını verib. Qoşulmama Hökumətin üzvü Azərbaycanın xarici siyasetinin genişlənməsi, bu qurumda temsil olunan, lakin Azərbaycanla əlaqələri zəif olan dövlətlərlə ikitirəflə münasabətləri inkişaf etdirmək üçün yeni imkanlar açdı. Hazırda Azərbaycanın feal şəkildə Latin Amerikası və Afrika ölkələri ilə eməkdaşlıq əlaqələri qurur. Əlamətdər hadisədir ki, digər nüfuzlu beynəlxalq təşkilatlar kimi, Qoşulmama Hökumətə öz qərar və yenən bayanatlarında Azərbaycanın orazi bütövlüyündən desəklədi.

Yeri gəlməşkən qeyd edim ki, bu ilin ayında NATO-nun ABŞ-in Çikaqo şəhərində keçirilən sammitində qəbul edilmiş bayannaməyə Azərbaycan haqqında paraqrafları daxil edilmiş və ölkəmizin orazi bütövlüğünün dəsteklənməsi də mühüm hadisədir. Çünkü sənədi imzalayanlar arasında dünənən aparıcı ölkələr, eyni zamanda, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər vərəkdi.

2012-ci ilde Qəbələ RLS-ə bağlı məsələnin Rusiya Federasiyası ilə qarşılıqlı anlaşma esasında həlli, bir qədər evvel isə iki ölkə arasında dövlət səhərdən Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən isə gələn dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi mövcudluğuna son qoyulub. Diğer tərəfdən, Qəbələ RLS Azərbaycanın hemin bölgünün turizm potensialının, orada yaşayan shəhərin sağlamlığına mənfi təsir göstəridi, ekoloji problemlərin yaranmasına sebəb olurdu. İqtisadi təməlindən dənəsənən dövlətlərin qoşulmama Hökumətin başlıca prinsiplərinə uyğun olaq, ölkəmizin orazisində digər dövlətlərin horbi

Qələm adamının həyat dastanı

ƏMƏKDAR JURNALİST HƏMZƏ VƏLİMƏMMƏDOVUN 75 YAŞINA

"Bədii yaz, sən hadisələri təxəyyüldən keçirmeyi bacarırsan. Cənki istedadın var. Bədiilik publisistikən əsas şərti olmasa da, yazıya tam gətirir, şitini-sorunu aparr. Həm de cümlələrə dirlər vərir, onları oxunaqlı edir". Təxminin yadında saxladığım bu sözü 37-38 il öncə Həmzə Vəliməmmədovdan eşitmışem. Lərikdə çıxan "Bolluq uğrunda" qəzetiñin redaktoru Həmzə müəllim onda 34-35 yaşlarında qarabəydayı yetkin gənc idi, ali təhsilliidi, partiya məktəbini bitirmişdi. Səliqəyle, dəbəl geyiməyi xoşlayır, xüsusi feallığı ilə seçilir, rayon ictimatçıya etti.

O zaman – sovet dönenin 70-80-ci illeri jurnalistikanın qızıl çağları, on parlaq dövrüdü. Həmzə müəllim publisistik sözün qədir-qiyamətinin, çökisini, ölçü-bicisini dərinlər biliirdi. Təkcə Lerik rayonunun deyil, bütün cənub bölgəsinin adlı-sanlı qələm sahiblərini tanıyırı - Məmmədhüseyin Əliyev, Şəker Aslan, Vəqif Hüseynov, Həbib Səfərov, Yaşar Rzayev, Hüseynəga Qəniyev, Azər Abdullayev, Səhbi Əliyev, Abbasqəsa, Mirzə Cəfərov, Böyükxan Bağırov kimi yazılıçı və publisistlər onurla hesablaşır, qələm məhsullarını hemisən təqdir edirdilər. Onların imzaları Həmzə Ruhulla oğlunun tekdidi və xahişlərə hərdən bir "Bolluq uğrunda" - da göründür.

Onda zahirən Həmzə Vəliməmmədov yunşaq insan təsiri bağışlamırdı, hətta mən deyədim ki, bir qədər sort idi, xasiyyəti tündməcəz, ötkəm və qətiyyətiydi. Cox-cox sonra bunun sebhəbini başa düşümdə. O, erkən yaşlarından pəhləvan cüssəli atısını itmişdi – Ərdəbil tərəflərden Zuvanda pənah gətirmiş Ruhulla kişi naqış adamların güdəzinə getmiş, satılmış, türməye salmış, öten ikinci cahan savası orafəsində namərcəsinə güləllənmişdi. Və körpə Həmzə tek Böyükxanın ananın umuduna qalmaşıdı. Düzdür, mərd Zuvand camaati o ailəyə pənah durur, çırıqlı sənməyə qoyurdur. Ancaq bəla-bəla üstə golridi. Müharibə sixtisindən yenice qurtulub nofəs dərən sərhədyan kəndlərinə əhalisi Sovet rejiminin dəhər həqiqiliyi, sonatino dərən mehəbbət bəsleyərək, söyü üzündə yarqaq kimi əsib ter təkməkləyi, böyük-kicik, ağsaqqal-qarasaaqqal yeri bilməkləyi vardi. "İlan yuvasından çıxmaq" da bacarırdı. Mosleksiz, apədəzis boz adəmi yerində oturtmayıdı ki. O, təpədən-dırnağanın doğuldugu mühitdə,



ni yurd secdi. Aclıq-yoxsulluq, haqsızlıq, müsbət, iztirab, itki, həsrət bir tərəfdən balaca Həmzənin qəlbini qana döndərdi, göz yaşlarını içine axdırı, daxılındəki məhəmət toxumlarını zədələdi, digər tərəfdən onu polad kimi bərkidi, qəlbində xarakter möhkəmlərin formalasıldı, onu mötinlərdirdi. Bax, bu qədər çətinliyə sına gəron, heç kəsən balacılıqdan nevazis görməyən, üstündə yalnız acıçı, zəherli baxışlar hiss edən bir usadı hansı cəhətər formalaşmalı idi ki? Hayat on böyük iibrət məktəbidir, məhəz ibrat məktəbindən Həmzə müəllim zəmanətinə ona diqətəldiyi dərsi görmüşdə, dövr özünə uyğun xarakter yiyisənən qeyrimişi kimsəsiz bir oğlani. Həmin o sərtliyin, ötkəmliyin, telebkarlığı, zahirən soyuq və laqeydiyin kökü bəs səylədiklərinə qaynaqlanır, maya götürürdü.

Ancaq Həmzə müəllimin qayğılılığı, olunduqca aqıq-sayıqlığı, yaxşımlı pıstdan ayırdı, edib müsbətə tərəfəsi, düzə-düz, eyyrio-eyri deməkləyi, sonatino dərəni mehəbbət bəsleyərək, söyü üzündə yarqaq kimi əsib ter təkməkləyi, böyük-kicik, ağsaqqal-qarasaaqqal yeri bilməkləyi vardi. "İlan yuvasından çıxmaq" da bacarırdı. Peşəkarlıq da müəllimliyin təhsiləsi, Həmzə müəllim özündən sonralarla xeyirxahlıqla örtürdü.

pərvəriş tapıldığı ətraf oxşayırdı. Kiminin bundan xoş golridi, kiminin yox...

Mətbuatda ilk dəfə Həmzə Vəliməmmədovun redaktorluq etdiyi "Bolluq uğrunda" qəzetiñde İsləmətli. Həmzə müəllimin istedadında az-qız beləd olduğu adama özüne məxsus qəribə isti münasibəti vardı. Hiss edirdin ki, bu qılıq, bu məhrəbənən başqalarına deyil, sonadir, türkənən golr, süniliyə yoxdur. Hərədn qəzet üçün məqələ işləyərən qəfildən golib başının üstünü kəsdirir, sanki aq varqlara doldurduşun cümlələrin harərətini hiss etmək isteyir, yazdıqlarına səzbəsəz tamaşa qılır. Abzasi bitirin kimi it-isti redaktesindən qələm, səriştəyə, peşəkarlıqla düzəlşələrinin sobəbini söyleyirdi. Onda Həmzə Ruhulla oğlu dönlüb olurdu asl pedaqoq-müəllim, yaxşı psixoloq. Axi, jurnalistic fəaliyyətinə elə təhsildən, maarifdən gəlmədi, ona görə bildiklərini on gənc nəslə məharətlə öyrətməyi bacarırdı, xoşlayırdı. Bezoñ da redaksiya eməkdaşları eyni yəri cəm olub hansi mövzuya ətrafinda səhəbətərəkən Həmzə müəllim golib çıxırdı: "Filan müəllifin təzə filər kitabi çıxb, oxuyan varmı? – deyə gözünü üzümüze zilləyirdi. Nəsə müsbət bir şey hasil olmamdaya, sessize çıxıb gedir, otağından daxili telefonla zəng çalırdı: "Balası, o kitab məndə var, istiyirəm birincini son mütələfi edəsem, sonra fikir mübadiləsi apararıq, gol kabinetindən götür, hələlik hər kəsə vermə" – tezidən də qalmır, ustalıqla yeni edəbiyyata oxutdurmağı bacarırdı. Bu peşəkarlıq da müəllimliyin təhsiləsi, Həmzə müəllim özündən sonralarla xeyirxahlıqla örtürdü.

"Xəber yaza bilməyen jurnalist iri höcmli ocerk də yaza bilməz". Bu sözləri də Həmzə Vəliməmmədov hamının içinde yaricidə, yararafat deyir. Hələ bu senətə az beled oldugum vaxtlarda redaktorun də sözləri ağlıma batırdı. Düşünürdən ki, informasiya, xəber jurnalisticinən əsan janrıdi, bu Həmzə müəllimənən gol, aqıq, qara qəriyədir. Yaza yada qəhiqətən xəbərin iri höcmli publisistikadən çətin olduğunu anlındı. Sonra eyni sözləri "Bakı-Bakı" axşam qəzetlərinin redaktoru, görkəmlü jurnalist Nəsir İmanquliyevdən eşitdim. Deməli, Həmzə Ruhulla oğlu publisistikannı sirlərinə yaxşı bələdi imiş, bəzə vaxtlar söylədiklərini qulaq ardına vurmuş.

Ötən esrin 70-ci illərinə qədər Lerikin çox-

tirajlı qəzətində redaktorlar olub, peşəkar jurnalistlər də təyinatla galib, burda çalışıblar. Lakin etiraf edək ki, hərtərəfli jurnalist və seriştəli redaktor kimi yadda yalnız Həmzə Vəliməmmədov qalib. Dağ rayonunda yetişen gənc qələm sahiblərinin inkişafında Həmzə müəllimin rəhmisliyən və danılmazdır. Ne üçün? Əvvələ, Həmzə Vəliməmmədov təmiz jurnalist ömrü yaşayır, qəzətde işə başlayandan sonra uzun müddət postundan ayrılmayıb. İkinci, imza səhbətdir. Həmzə müəllimin yazıları bir qayda olaraq, mütmədi surətdə mərkəzi respublika mətbətində işq üzü görür. Bu, o zamanki bizim kimi havəkarlara bir örnek, nümunə idi.

Sovet vaxtydı, bir gün yaşa böyük əmim olmuşluqda Lerik qəsəbesinə getmişdim. Rayon mərkəzində kiçik bazarlıq etdi, əmioğlu da zəfərənətindən qapıda keşik çəkən əmioğlumu daşınan qırmızıdan qışartmışdı. Qohumluq oləşələrindən dəniz, qayğılarla maqlanırdı. Ən nehayət, "Bizim Həmzəyə aran necədir, axtır" səhv eləmireməsə, son qəzət ilə dəfə işə götürmüdü" – bildirdi. "Mürsəl müəllim, Həmzə Vəliməmmədova minnətdən kimi, qarşımıda ilk yaşıl işığı yandırırdı. Ancaq Lerikdə qalıb neyləyəcək? Bakıya getdim ki, özümə bir gün ağlayım" – söylediñ və qucaqlaşb ayırdı. Qapıda dayanan əmioğlum mesəlesini Mürsəl müəllim şəhəri surətdə göstəriş verib yoluna qoydu. Günor-saatları, qohumun da kefi dərulmuşdu. O, yolda "Mürsəl kişi alıconadır, məni xeyli içəribdə də töhmətləndirdi, danladı, o, şair bizim goləcəyimdir, niyə onu qapıda saxlaysın" ittihamı yediqtan sonra keçdi. Yaqın bilirsən, köhə redaktorun Həmzə Vəliməmmədov Mürsəl Mirzəyevin bacısı oğludur" dedi və axır kələfin ucunu tapdım.

İndi Mürsəl müəllim kimi işqli ziyanı da dün-yada yoxdur, böyük əmioğlu da vəfat edib, əbediyətə qovuşub. Lakin o kiçikciyən həmisi gəzməyən qəzəbənən qabağına gəlir və yenə qocaman qəlem dostum (dəlim gəlməsə də müəllif) Həmzə Vəliməmmədov yada düşür. Son illər Lerikdə qədəmə basan kimi elə girocə-deca Həmzə müəllimlə, yaxın qohumun Ataxan Ağayevlə rastlaşırıam. Hər iki dağları oğlu ziyanlıdır, kifayət qəder oxumış, heyət görmüş adamlardır. Onlar bər-birinə pənah və vəyadı: sənki iki qoşa zirve kimi. Ataxan Höccət oğlu 87 yaşın kürəyini yera vurub. Həm Həmzə Vəliməmmədov, həm də dostu Ataxan Ağayev gözəl övladlar yetişdiriblər, indi sonrakı nəsil onlara baxıb ifixar hissə keçirir.

Yazı masasının üstündə xeyli sayıda kitab var:

"İllərdən olan izlər", "Şəhərlər yaşamış ömrü",

"Elin undulmazlığı", "Ziyali ömrü" və s. bu

kitabların müəllifi ilk ləri "Əməkdar jurnalist"

Həmzə Vəliməmmədovdur. Elə bi xəsisiyyətin

kimi, "insanın cörəyi daşdan çıxdığı" kimi, onun halal cörəyi həmisi "qələminin ucundan çıxıb".

Ay doğma yurd, qurban olum çölüne,
Üzüm dəysin ocağın külünə.
Gen düzlərdə çıçayına, gülünə,
Bataqlıqda qamışma bolədəm.

Düzü, o zaman yaşlı bir ziyanlıdan bu qədər somiçi etiraf və torif etmişdim, döñə-döñə Mürsəl Mirzəyeva minnətdən bildirdim, ancaq o, bayaqdan qapıda keşik çəkən əmioğlumu daşınan qırmızıdan qışartmışdı. Qohumluq oləşələrindən dəniz, qayğılarla maqlanırdı. Ən nehayət, "Bizim Həmzəyə aran necədir, axtır" səhv eləmireməsə, son qəzət ilə dəfə işə götürmüdü" – bildirdi. "Mürsəl müəllim, Həmzə Vəliməmmədova minnətdən kimi, qarşımıda ilk yaşıl işığı yandırırdı. Ancaq Lerikdə qalıb neyləyəcək? Bakıya getdim ki, özümə bir gün ağlayım" – söylediñ və qucaqlaşb ayırdı. Qapıda dayanan əmioğlum mesəlesini Mürsəl müəllim şəhəri surətdə göstəriş verib yoluna qoydu. Günor-saatları, qohumun da kefi dərulmuşdu. O, yolda "Mürsəl kişi alıconadır, məni xeyli içəribdə də töhmətləndirdi, danladı, o, şair bizim goləcəyimdir, niyə onu qapıda saxlaysın" ittihamı yediqtan sonra keçdi. Yaqın bilirsən, köhə redaktorun Həmzə Vəliməmmədov Mürsəl Mirzəyevin bacısı oğludur" dedi və axır kələfin ucunu tapdım.

İndi Mürsəl müəllim kimi işqli ziyanı da dün-yada yoxdur, böyük əmioğlu da vəfat edib, əbediyətə qovuşub. Lakin o kiçikciyən həmisi gəzməyən qəzəbənən qabağına gəlir və yenə qocaman qəlem dostum (dəlim gəlməsə də müəllif) Həmzə Vəliməmmədov yada düşür. Son illər Lerikdə qədəmə basan kimi elə girocə-deca Həmzə müəllimlə, yaxın qohumun Ataxan Ağayevlə rastlaşırıam. Hər iki dağları oğlu ziyanlıdır, kifayət qəder oxumış, heyət görmüş adamlardır. Onlar bər-birinə pənah və vəyadı: sənki iki qoşa zirve kimi. Ataxan Höccət oğlu 87 yaşın kürəyini yera vurub. Həm Həmzə Vəliməmmədov, həm də dostu Ataxan Ağayev gözəl övladlar yetişdiriblər, indi sonrakı nəsil onlara baxıb ifixar hissə keçirir.

Yazı masasının üstündə xeyli sayıda kitab var:

"İllərdən olan izlər", "Şəhərlər yaşamış ömrü",

"Elin undulmazlığı", "Ziyali ömrü" və s. bu

kitabların müəllifi ilk ləri "Əməkdar jurnalist"

Həmzə Vəliməmmədovdur. Elə bi xəsisiyyətin

kimi, "insanın cörəyi daşdan çıxdığı" kimi, onun halal cörəyi həmisi "qələminin ucundan çıxıb".

Ay doğma yurd, qurban olum çölüne,
Üzüm dəysin ocağın külünə.
Gen düzlərdə çıçayına, gülünə,
Bataqlıqda qamışma bolədəm.

Ramin Musayev: "Həmin adamlar vəzifələrini itirmək təhlükəsi qarşısında qalanlardır"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi



Başa çatan 2012-ci ili Azərbaycan çempionatı üçün necə dəyərləndirilsəniz?

– Kim öz aynanın turş deyər ki? Əgər bir çempionatda onuncu yerde qərardaşan komanda ilə lider arasında böyük xalq forqı yoxdur, deməli, yarışlar çox gərgin və maraqlı keçir. Bu gün birinci "altılıq"a onuncu yerde gedən komanda da dişə bilər. Bu ilin sonu yonuna – "Inter" – "Neftçi" qarşılışmasına yəqin ki, çoxları baxıb. Son vaxtlar qədər deyirdilər ki, azərbaycanlı futbolcular cəmi 60-70 deqiqə oynaya bilər. Amma hər iki komanda son üç gündə iki ağır oyun keçirir, doxsan deqiqə mübahizə apardı.

– *Yeri gəlmışkan, 60-70 deqiqə oynamla bağlı fikri millinin baş məşqçisi Birinci Foqts tez-tez sösləndirir.*

– Men mətbuatda yazılınlardan danışır. Son matçın necə seviyəndə olduğunu gördünüz. Hətta "Inter" in oyuncusu Nizami Hacıyevin meneceri Polşadan mənə zəng vuraraq dedi ki, Azərbaycan çempionatının bu cür yüksək seviyədə olduğunu təsəvvür edir.

– *Yeri gəlmışkan, bu çempionatın ovvəli yarışları müqayisədə daha güclü olmağı fikrinə müsbətliyinən necədir?*

– Doğrudan da, hazırkı çempionat ovvəlkilərden fərqlənir. Daha önce də çempionatda rəsmiyyətli idmançıları olan "Barselona"nın fikri müsbətliyinən necədir?

– Doğrudan da, hazırkı çempionat ovvəlkilərden fərqlənir. Daha önce də çempionatda rəsmiyyətli idmançıları olan "Barselona"nın fikri müsbətliyinən necədir?

– Doğrudan da, hazırkı çempionat ovvəlkilərden fərqlənir. Daha önce də çempionatda rəsmiyyətli idmançıları olan "Barselona"nın fikri müsbətliyinən necədir?